

**«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda həyata keçirilməsi nəzərdə tutulmuş və «Aqrolizing» ASC-nin fəaliyyət dairəsinə aid olan tədbirlərin 30.12.2014-cü il tarixinə icra vəziyyəti haqqında
MƏLUMAT**

S/s	Tədbirin adı	İcraçı təşkilatlar	İcra müddəti	Tədbirin icrası ilə əlaqədar görülmüş işlər	Tədbirin icrasının qiymətləndirilməsi			Tədbirin qismən icra edilməsi və ya edilməməsinin səbəbləri
					Tam icra olunub	Qismən icra olunub	İcra olunmayıb	
1	2	3	4	5	6	7	8	9
5.2.5.	Taxılın vaxtında və itkisiz yığılması üçün müvafiq texniki və digər zəruri tədbirlərin görülməsi	KTN “Aqrolizing” ASC	2008 2015	Torpaq mülkiyyətçilərinin dənli bitkilərin istehsalına marağının ildən-ilə artdığını, respublikada yaz-tarla işlərinin vaxtında aparılmasının vacibliyini və taxıl istehsalının ölkədə ərzaq təhlükəsizliyinin təminatında mühüm rolunu nəzərə alaraq, yığım kompaniyasının mütəşəkkil keçirilməsi, taxılın vaxtında və itkisiz yığılması məqsədi ilə Cəmiyyətin mərkəzi aparatında hər il olduğu kimi qərargah və növbətçilik təşkil edilmiş, Cəmiyyətin istifadəsində olub yaz-tarla işlərinə və taxıl biçininə cəlb edilmiş texnikaların 2014-cü ilin biçin mövsümünə hazırlığını təmin etmək üçün kompleks		+		İcrası davam edir

			<p>tədbirlər planı hazırlanmışdır. Fəaliyyətdə olan qərargah bütün sutka ərzində fəaliyyət göstərməklə yerlərdən daxil olan məlumatların təcili araşdırılması ilə yanaşı, yarana biləcək çətinliklərin təxirə salınmadan aradan qaldırılması üçün lazımi tədbirlər görmüşdür.</p> <p>Eyni zamanda, becərilmiş taxılın vaxtında və itkisiz yığılmasının əhəmiyyətini və məsuliyyətini dərk edərək, taxılçılıqla məşğul olan sahibkarlara və fermerlərə mövsümü işlərə başlamazdan əvvəl "Aqrolizinq" ASC-nin yerli qurumları ilə müvafiq müqavilələrin bağlanması tövsiyyə edilmiş, bu barədə hər bir rayonun aidiyyəti qurumlarına rəsmi müraciət edilmişdir.</p> <p>«Aqrolizinq» ASC sahələrdə şumun aparılmasında, onun səpinə hazırlanmasında, bilavasitə səpində və taxıl biçinində iştirak edən texnikaların saz vəziyyətə gətirilməsi məqsədilə onların saxlandan çıxarılaq tələb olunan təmir işlərinin və texniki qulluğun aparılmasını diqqət mərkəzində saxlamışdır. Nəticədə 2014-cü ilin taxıl biçini mövsümündə "Aqrolizinq" ASC-yə məxsus 1483 ədəd taxılıyğan kombayn, yaz-payız tarla işlərinin görülməsində 5483 ədəd müxtəlif markalı traktorlar və onlara qoşulan kənd təsərrüfatı texnikalarının iştirakı ilə dənli bitkilərin biçini, şum işləri və digər aqrotexniki xidmətlərin həyata keçirilməsi təmin edilmişdir.</p> <p>Ümumiyyətlə, respublika üzrə 2014-cü ilin taxıl biçinində iştirak edən 2770 ədəd taxılıyğan kombayndan 1483 ədədini "Aqrolizinq" ASC-nin xətti ilə alınmış taxılıyğan kombaynlar təşkil etmişdir.</p>			
--	--	--	--	--	--	--

			<p>Taxıl biçini mövsümündə kənd təsərrüfatı texnikalarının boş dayanması hallarına yol verməmək üçün Rusiyanın «Rostselmaş», Finlandiyanın «Sampo Rosenlew» LTD və digər istehsalçı və malgöndərən müəssisələri ilə müqavilələr əsasında alınmış ehtiyat hissələri hesabına ilkin tələbatı ödəmək üçün ehtiyat fondları yaradılmışdır. Bu məqsədlə, 2014-cü ilin taxıl biçini mövsümünə hazırlıq çərçivəsində «Sampo» markalı taxılığan kombaynlar üçün 155.5 min manat, SK-5ME-1 markalı taxılığan kombaynlar üçün 312.9 min manat, “Dominator-130 Claas” markalı taxılığan kombaynlar üçün 176.9 min manat və “New Holland TC-5050” markalı taxılığan kombaynlar üçün 153.5 min manat dəyərində ehtiyat hissələrinin və kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılığan kombaynlara olan tələbatını ödəmək məqsədi ilə 47.1 mln manat dəyərində ən son texniki nailiyyətlərə cavab verən 478 ədəd, o cümlədən 100 ədəd Dominator-130 Claas, 100 ədəd TC-5050 New Holland, 271 ədəd SR-2045 “Sampo”, 4 ədəd LZ-3A və 3 ədəd KZS-5 markalı taxılığan kombaynların respublikaya gətirilməsi təmin edilmiş, həmin kombaynlardan cari ilin taxıl biçinində müvəffəqiyyətlə istifadə olunmuşdur.</p> <p>Taxıl biçini mövsümündə baş verə biləcək gərginlikləri aradan qaldırmaq üçün rayon aqroservis filiallarının tərkibində taxılığan kombaynlarla təchiz edilmiş xüsusi dəstələrin (briqadaların) yaradılması istiqamətində işlər davam etdirilmişdir. 2008-2013-cü illərin taxıl biçini mövsümlərində yaradılmış belə dəstələrin təşkilinin</p>				
--	--	--	--	--	--	--	--

			<p>məqsədəuyğunluğunu və fəaliyyətinin səmərəliliyini nəzərə alan «Aqrolizinq» ASC cari ilin taxıl biçininə hazırlıq mərhələsində də belə dəstələrin yaradılmasını diqqət mərkəzində saxlamış və onların xidmət dairəsini daha da genişləndirmişdir.</p> <p>Eyni zamanda, bölgələri əhatə edən 22 ədəd səyyar qaynaq aparatları ilə təchiz edilmiş 11 səyyar avtotəmir emalatxanalarından, qaynaq aparatlarından və 23 yanacaq daşıyan avtomaşınlardan ibarət mobil dəstələrin fəaliyyəti təşkil edilmişdir ki, bu da öz növbəsində baş verə biləcək hər hansı bir texniki nasazlığın yerində aradan qaldırılmasına və yanacaq-sürtgü materiallarına olan tələbatların birbaşa sahələrdə ödənilməsinə imkan vermişdir.</p> <p>Yaz-tarla işlərinə və taxıl biçininə hazırlıq çərçivəsində Səhmdar Cəmiyyətin 38 rayon aqroservis filiallarında müasir avadanlıqlar və yanacaq nasoslarının təmiri və tənzimlənməsi üçün xüsusi stendlərlə təchiz edilmiş təmir emalatxanaları və 3 rayonda əsaslı təmir emalatxanaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdir.</p> <p>«Aqrolizinq» ASC tərəfindən həyata keçirilmiş bütün bu tədbirlər respublikada cari ilin taxıl biçinini vaxtında və ən az itkilərlə başa çatdırılmasına xidmət etmişdir.</p> <p>Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə bölgələr üzrə məhsul istehsalçılarının Cəmiyyətin fəaliyyəti ilə bağlı tələbatlarının həcmi müəyyənləşdirilmiş, bu məqsədlər üçün dövlət büdcəsindən 35.0 mln manat, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 04 iyun 2014-cü il tarixli</p>			
--	--	--	---	--	--	--

			<p>534 nömrəli Sərəncamı ilə 15.0 mln manat, 06 iyun 2014-cü il tarixli 537 nömrəli Sərəncamı ilə 13.5 mln manat və 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamı ilə 18.0 mln manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 2014-cü il tarixli 173s nömrəli Sərəncamı ilə dövlət büdcəsindən 12.0 mln manat və 06 noyabr 2014-cü il tarixli 354s nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 5.0 mln manat olmaqla, cəmi 98.5 mln manat vəsait ayrılmış, 2014-cü il dövlət büdcəsindən ayrılmış 35.0 mln manat vəsaitinin istifadə istiqamətləri üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmış bölgüsü Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.</p> <p>Səhmdar Cəmiyyətin qarşısında yeni vəzifələrin qoyulduğunu və fəaliyyət dairəsinin genişləndiyini, məhsul istehsalçılarının kooperasiyalar şəklində birləşmələrini, ölkədə yeni əkin sahələrinin torpaq dövriyyəsinə cəlb edildiyini və aqrar sektorun maşın-traktor parkının daha müasir kənd təsərrüfatı texnikaları ilə yeniləndirilməsinin vacibliyini nəzərə alaraq təsdiq olunmuş bölgüyə, əlavə kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinn və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan, dövlət büdcəsindən və dövlət büdcəsinin Ehtiyat Fondundan</p>			
--	--	--	---	--	--	--

				<p>“Aqrolizinq” ASC-yə bu məqsədlərə ayrılmış 40,0 milyon manat büdcə vəsaiti və Səhmdar Cəmiyyətin təkrar istifadə vəsaitləri hesabına 3681 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 508 ədəd taxılıyğan kombayn, 1159 ədəd traktor, 19 ədəd ekskavator və 1995 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının alınması üçün müqavilələr bağlanmış, indiyə qədər onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılıyğan kombayn, 1085 ədəd traktor, 1 ədəd ekskavator, 1879 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı texnikasına ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 8.0 mln manat büdcə vəsaiti hesabına Gəncə Avtomobil Zavodundan “Belarus” markalı traktorların alınması məqsədi ilə satınalmalar proseduruna başlanılmışdır.</p> <p>Müqavilə şərtlərinə uyğun olaraq kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi davam etdirilir.</p>				
--	--	--	--	--	--	--	--	--

5.11.13	«Aqrolizing» ASC-nin Aqroservis şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, texnoloji avadanlıqların, emal xətlərinin, istixanaların lizinq yolu ilə satışı	KTN, İİN “Aqrolizing” ASC	<p>2008 2015</p> <p>«Aqrolizing» ASC Dövlət Proqramının 5.11.13.-cü bəndinin icrası ilə bağlı Səhmdar Cəmiyyətin Tədbirlər Planında nəzərdə tutulmuş kənd təsərrüfatı texnikalarının əsaslı təmiri üzrə zavodun, günün tələblərinə cavab verən infrastruktura malik, ofis binası, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançaların, gübrə anbarlarının, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunan təmir emalatxanasının tikintisinə tələb olunan əsaslı vəsait qoyuluşu barədə məlumatları aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Lakin 2014-cü ilə bu məqsədlərə maliyyə vəsaiti ayrılmamışdır.</p> <p>Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" 21 avqust 2008-ci il tarixli 3000 nömrəli Sərəncamının 4.3. və 4.4. bəndlərinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2008-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş Gəncə, Ucar və Şirvan Rayonlararası Təchizat bazasında mineral gübrələrin, habelə "Aqrolizing" ASC tərəfindən dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanması üçün xüsusi anbarların tikintisi məqsədi ilə Səhmdar Cəmiyyətə əvvəlki illərdə və 2014-cü ildə dövlət əsaslı vəsait qoyuluşu üzrə vəsait ayrılmamışdır.</p> <p>Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmiş 2014-cü il dövlət büdcəsindən</p>			+	Maliyyə vəsaiti ayrılmamışdır.
---------	---	------------------------------	--	--	--	---	--------------------------------

			<p>"Aqrolizing" ASC-yə ayrılmış 35,0 mln manat vəsaitin istifadə istiqamətləri üzrə bölgüsündə texnoloji avadanlıqların alınmasına maliyyə vəsaiti nəzərdə tutulmamışdır.</p> <p>Bununla yanaşı, "Aqrolizing" ASC tərəfindən hesabat dövründə 1.06 mln manat dəyərində, o cümlədən müqəddəs Qurban Bayramına hazırlıq çərçivəsində heyvanların kəsilməsi üçün avadanlıqlarla bağlı bölgələrdən daxil olmuş tələbatın həcmi dəqiqləşdirilməklə Cəmiyyətin təkrar istifadə vəsaiti hesabına 0.396 mln manat dəyərində 1 dəst mobil tipli kəsimxana avadanlığının və 0.66 mln manat dəyərində müxtəlif təyinatlı texnoloji avadanlıqlar üçün komplektləşdirici məmulatların alınması məqsədi ilə müvafiq müqavilələr bağlanmış, onlardan 1 dəst mobil tipli kəsimxana avadanlığının respublikaya gətirilməsi təmin edilmişdir.</p>				
--	--	--	---	--	--	--	--